

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
“07” “aprel” 2016-cı il tarixli
151 №-li əmri ilə təsdiq edilmişdir.**

**Bakı şəhər məktəbliləri arasında
22 aprel – “Beynəlxalq Yer Günü”nə həsr olunmuş Ekoloji problemlər
mövzusunda “Ekolab” layihə olimpiadasının keçirilməsi barədə
Ə S A S N A M Ə**

Məqsəd və vəzifələr

Məktəblilərin ekologiya elminə marağının artırılması, onların ekoloji problemlərin həllinə cəlb olunması, təbiətə qayğıkeş və humanist münasibətlərinin formalaşdırılması, ölkəmizin təbii sərvətləri, iqtisadiyyatı və ətraf mühiti haqqında ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, ekoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi eləcə də, bu sahədə şagirdlərin elmi axtarışlara sövq edilməsi, layihə və elmi - tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi və onlarla məqsədyönlü iş aparılması.

İştirakçılar

Layihə olimpiadasında Bakı şəhəri ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin VII - XI sinif şagirdləri iştirak edir.

Layihə olimpiadasının keçirilmə müddəti

Layihə olimpiadası üç mərhələdə keçirilir.

Birinci mərhələ - təhsil müəssisələrində 07 – 20 aprel 2016-cı il.

İkinci mərhələ - Bakı şəhərinin rayonları üzrə 21 – 27 aprel 2016-cı il.

Üçüncü mərhələ - Bakı şəhəri üzrə 28 aprel – 2 may 2016-cı il.

Layihə işləri aşağıda göstərilən tədqiqat sahələrinə aid olmalıdır:

Biologiya

Kimya

Fizika

Riyaziyyat

İKT

Tibb və psixologiya

Tarix və arxeologiya

Təqdimatın qiymətləndirilməsinə qoyulan meyarlar:

Tədqiqatın məzmununun seçilmiş mövzuya uyğunluğu.

Təklif olunan ideyanın orijinallığı.

Təqdimatın tərtibatı (materialda məntiqi ardıcılığın, sistemli yanaşmanın olması).
İnformasiyanın etibarlılığı.

Şagirdlərin təqdim etmə bacarığı (dil üslubu, vaxta riayət edilməsi, və s).

Təqdimatın hazırlanması və təqdim edilməsi üzrə texniki şərtlər:

Layihə komandaları 2 nəfərdən ibarət olmalıdır.

Məktəblilər verilən tədqiqat sahələri üzrə tədqiqat apararaq layihə hazırlamalı, layihə işini 10 dəqiqə ərzində elektron formada təqdim etməlidirlər.

Layihələri əks etdirən təqdimat 2 formatda (Power Point, video çarx) ola bilər.

Mövzunu əks etdirən qısa (0.5 A4 səhifə) layihə anotasiya təqdimat zamanı yazılı şəkildə münisiflər heyətinə təqdim edilməlidir.

Birinci mərhələdə - məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanır və Məktəb rəhbərliyi komanda haqqında (komandanın tərkibi) sifariş rayon Təşkilat komitəsinə təqdim edir.

İkinci mərhələdə - rayon mərhələsində hər tədqiqat sahəsi üzrə I yeri qazanmış qalib komandalar növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alır.

İkinci mərhələnin yekun hesabatı, müvafiq sənədlər və üçüncü mərhələdə iştirak edəcək komandalar haqqında sifarişlər 28 aprel 2016-cı il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektoruna elektron və təsdiq olunmuş formada təqdim edilməlidir (elektron ünvan: mk@bakuedu.gov.az).

Üçüncü mərhələdə - Bakı şəhəri üzrə final mərhələsində hər rayondan hər sahə üzrə 1 komanda olmaqla ümumilikdə 12x7 komanda (168 məktəbli) iştirak edir və hər sahə üzrə ilk 3 yeri tutmuş komandalar qalib hesab olunur.

Qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılma

Qaliblər 50 bal sistemi ilə müəyyənləşdirilir. Təqdimatın qiymətləndirilməsinə qoyulan meyarlara əsasən hər meyar 10 balla qiymətləndirilir. Ən çox bal toplayan komanda qalib sayılır. Final mərhələsində I, II və III yerlərin qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılır.

Ekoloji problemlər mövzusunda “Ekolab” layihə olimpiadasında

_____ rayonu _____ №-li _____ komandası haqqında

(təhsil müəssisəsinin adı)

SİFARİŞ

Nö	İştirakçının adı, soyadı, ata adı	Təhsil müəssisəsi	Sınıf (dərnek)
1.			
2.			

Komandanın rəhbəri:

Təhsil müəssisəsinin direktoru:

(imza, möhür)